

# Zəngəzur dəhlizi həm də türk dünyasının birliyinə xidmət edəcək

Dəhliz digər ölkələr üçün də əlavə əməkdaşlıq imkanları yaradacaq

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda yeni reallıqlar yaradıb. Tarixi qələbəmiz, o cümlədən türk dünyasının daha da yaxınlaşmasına imkan verib.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşü də göstərdi.

Prezident İlham Əliyevin 6 ölkə arasında əməkdaşlıq təklifi indi qlobal bir müstəviyə keçib. Belə ki, Türkiyədən Orta Asiyaya kimi geniş bir coğrafiyanı əhatə edən türkdilli ölkələrin əməkdaşlıq istəyi



Mehri dəhlizinin əhəmiyyətini daha da artırır. Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin "Türk dünyasının gələcəyi - 2040" adlı

sənədin hazırlanması barədə irəli sürdüyü təklif bu dəhlizin mahiyyətini bir daha vurgulayır.



# Zəngəzur dəhlizi həm də türk dünyasının birliyinə xidmət edəcək

Dəhliz digər ölkələr üçün də əlavə əməkdaşlıq imkanları yaradacaq

Əvvəli 1-ci sah.

Bu həm də onu göstərir ki, türkdilli dövlətlər artıq əvvəlki kimi mədəni və siyasi əlaqələrlə kifayətlənmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın Türkдilli Dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq təşkilata çevrilməsi barədə bəyanatı gələcəkdə bu ölkələr arasında mədəni-siyasi əlaqələrin möhkəmlənməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişlənəcəyindən də xəbər verir.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Qarabağ münaqişəsinin həll olunduğunu, o cümlədən ölkələrimiz arasında mü hümlə bağlı kimi Mehri dəhlizinin açılmasına imkan yarandığını vurgulayaq deməşdir: "Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsəlesi, Dağlıq Qarabağ münaqişəsi öz həlli tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər

hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazi lərde bərpə işlərinə başlayıb".

Dövlət başçısı bir daha nəzərə çatdırılmışdır ki, mühərribənin başa çatması ilə bölgədə yeni imkanlar yaranıb. Bunlardan biri türkdilli ölkələr arasında yaranan ənəqliyyat əlaqələridir. Prezident bu ənəqliyyat dəhlizinin əhəmiyyətini belə qeyd etmişdir: "Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtile Zəngəzuru Azərbaycandan alıb Ermenistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünkü eger xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır, Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşmesi rolunu oynayacaq. Çünkü Zəngəzurdan keçən ənəqliyy-

yat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq".

Yeri gəlmışkən, qeyd edək ki, həmin dəhlizin açılması eyni zamanda Asiya ilə Avropanın əlaqələrində də mühüm rol oynayacaq. Mehri dəhlizi həmcinin Çinin "Bir kəmər, bir yol" kimi beynəlxalq əhəmiyyətli ənəqliyyat layihəsinə öz sanballı töhfəsini verəcək. Çünkü bu gün dünyada iqtisadi və ticarət əlaqələrinin genişlənməsi mühüm əhəmiyyət daşıyır. Xüsusi istehsalçı ölkələr mallarını dünya bazarında daha tez satmaqdə maraqlıdır. Çinin "Bir yol, bir kəmər" layihəsi də bu məqsədə xidmət edir.

Süveyş kanalında baş verən ənəqliyyatı isə bir daha göstərdi ki, dünyadan təhlükəsiz alternativ marşrutlara ehtiyacı var. Məlumat üçün bildirək ki, hazırda dünya dəniz ti-

carətinin 7 faizi bu kanal üzərindən həyata keçirilir. Səbəb çox sadədir. Asiyadan Avropaya və əksinə hərəkət edən gəmilər Afrikani dolanıb keçdiyində 8 gündən çox vaxt itirir. Süveyş kanalından istifadə isə vaxt qənaət etməklə yanaşı, həm də artıq vəsaitin xərclənməsinin qarşısını alır.

Göründüyü kimi, Süveyş kanalından istifadə dünya ölkələri üçün mühüm əhəmiyyət daşıyır. Marşrutun qəza üzündən bağlanması nəticəsində dünya birjalarında neftin bahalaşması da bunu sübut edir.

Xatırladaq ki, bu hadisədən sonra neft məhsullarının qiyməti birdən-birə 5 faiz bahalaşmışdı. Təsadüfi deyil ki, kanalın bağlı qalması hər gün dünya iqtisadiyyatına 10 milyard dollar ziyan vururdu.

Məlumdur ki, şimal qonşumuz Çindən Avropaya gedən yüklerin öz ərazisində daşınması üçün ciddi mübarizə aparır. Bundan ötrü

Transsibir dəmir yolu və Şimal Buzlu okean marşrutundan istifadə olunmasını təklif edir. Transsibir dəmir yolunun bir hissəsində elektrik qatarlarından istifadədə sürət aşağıdır. Şimal Buzlu okeanından isə ilboyu daşımalar həyata keçirmek mümkün deyil. Bu səbəbdən Rusiya marşrutun daha uzun müdətde işlek olması üçün güclü atom bузqıran gəmilərdən ibarət donanma yaradır. Nəticədə şimal marşrutundan istifadə müddətinin il ərzində 9-10 aya çatacağı bildirilir. Amma bu, gələcəyin işidir, söhbətsə bu gündən gedir.

Bu gün isə Avrasiya nəqliyyat dəhlizi daha cəlbedicidir. Üstəlik, Mehri dəhlizinin açılması bu marşuta olan marağın daha da artıracaq. Artıq dünyanın nəhəng yükdaşımı şirkətləri yeni marşrutların axtarışına çıxb. Həmin şirkətlər yüklerin ünvana təhlükəsiz və tez çatdırılması üçün yeni marşrtlara üstünlük vermək isteyirlər.

Mehri dəhlizi üzərində Naxçıvana dəmir yolu əlaqəsinin bərpası "Şərqi-Qərb", "Şimal-Cənub" dəhlizləri ilə bağlı da yeni situasiya yaradacaq. Prezident İlham Əliyevin bu siyasi gedisi geləcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünkü marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürü imkanlarını daha da artıracaq, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, həm də böyük siyasi dividendlər getirəcək. Çünkü Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan 344 kilometr qıсадır. Dövlətlərarası ticarətdə isə məsafə qisaldıqca daşınma xərclərinin ucuzlaşması səbəbindən bu faktora xüsusi önem verilir.

Diger mühüm əhəmiyyət daşıyan faktor odur ki, alternativi çox olan marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir siyasi və təbii səbəb, yaxud texnogen qəzələr üzündən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırsa, yüklerin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq. Vurğulayaq ki, Süveyş kanalında baş verən hadisə bir dəha nəqliyyat marşrutlarının şaxələnməsinin əhəmiyyətini ortaya çıxardı.

Bələliklə, demək olar ki, yaxın müddətə Asiyadan Avropaya daşınan yüklerin Azərbaycandan keçməsinin həcmi dəfələrlə artacaq. Bu, ölkəmizə iqtisadi dividendlər gətirməklə yanaşı, onun siyasi nüfuzunu da artıracaq. Eyni zamanda Azərbaycan türk dövlətləri arasında ənəqliyyat əlaqələrinin yaranmasında açar ölkə rolunu oynayacaq.

**Rüstəm KAMAL,**  
**"Azərbaycan"**